

1. Ümumi məlumat

Coğrafi mövqeyi: Asiya qitəsinin cənub-qərbində yerləşir. İmal və qərbdən Suriya, cənubdan Fələstin və sırail ilə həmsərhəddir. Qərbdən Səhəllə rini Aralıq dənizinin suları yuyur.

razisi: 10,4 min kv. km;

halisi: 4,224,000 mln.(2009). 95% ərəblər, 4% ermənilər, 1% digər millətlər;

Paytaxtı: Beyrut (UTC + 2);

nəzəti razi bölgüsü: 6 əyalətə (mühafəzə) – Beyrut, Cənub Lubnən, İmal, Bəqa, Nəbətiyyə və Cənub – ibarətdir. Əyalətlər öz növbəsində 25 qəzaya, qəzalar isə hər biri bir əyalətə (Beyrut, Cəbəyl, Tripoli, Bəalbəkk, Nəbətiyyə və Sayda) və bir neçəkəndi birləşdirən bələdiyyələr bölünür;

Rəsmi dil: ərəb dili;

Dini: 59.7%-i müsəlman, 39%-i xristianlar (maronitlər, yunan pravoslav kilsəsi, ermənilər, protestantlar), 1.3%-i digərlər.

Pul vahidi: Livan lirası;

Dövlət quruluşu: Respublika (22 noyabr (1943));

Dövlət başçısı: Prezident Mişel Süleyman (25 may 2008);

Hökumət başçısı: Səadəddin İ-Həri (9 noyabr 2009);

Xarici iş naziri: Əli Hüseyn Əl-ami (9 noyabr 2009);

Milli bayram: 22 noyabr 1943;

Müstəqillik: 22 noyabr 1943 (Fransadan);

Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıması: 30 dekabr 1991-ci il

Diplomatik əlaqələrin qurulma tarixi: 18 sentyabr 1992-ci il

BMT-nin üzvü: 1955-ci ildən

KT-nin üzvü: 1969-cu ildən

Tarix – XIV əsrin əvvəllərindən I Dünya müharibəsinin sonuna qədər Livan Osmanlı İmperiyasının tərkibində daxil olmuşdur. 1918-ci ilin payızında ingilis-fransız hərbi qüvvələri ölkəni idarə etmişdir. 1920-ci ildən Livan Fransanın mandatı altında olan ərazisi olmuşdur.

26 may 1926-cı ildə Fransanın ali komissarı Livanı Respublika elan etmiş, Livan Konstitusiyasını bəyan etmişdir. Lakin Fransa Livanın xarici əlaqələr və müdafiəsi üzərində nəzarət hüququnu özündə saxlamışdır. 22 noyabr 1943-cü ildə ölkənin suverenliyini məhdudlaşdıran Konstitusiyanın bəzi maddələrinə dəyişikliklər edildikdən sonra Livan rəsmi olaraq Respublika elan edilmişdir. 31 dekabr 1946-cı ildə Fransa hərbi qüvvələrinin Livanın ərazisindən tamamilə çıxarılması bəyannaməsi qəbul edilmişdir.

1978-ci il martın 19-da sırail qoşunlarının Livana müdaxiləsindən sonra 16 iyun 2000-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 425 sayılı qərar qəbul edilmiş və bu qərar əsasında ölkənin cənub rayonlarına BMT-nin müvafiq qüvvələri yerləşdirilmişdir. Qeyd edilməlidir ki, BMT Təhlükəsizlik Şurasının 425 sayılı qərarı sırail hərbi qüvvələrinin Cənubi Livandan çıxarılmasını nəzərdə tutmur. 1982-ci ilin yayında sırail təcavüzünün nəticəsində

Livan razisinin bir hissəsi iştirak edilmişdir. Həmin razilərə 1985-ci ilin iyun ayına qədər iştirak altında olmuşdur. BMT Təhlükəsizlik Şurasının 425 sayılı qərarının uyğun olaraq Livan ilə İsrail arasında BMT kartoqlarını tərtib etməsi və s. bölgəsi həyata keçirilmişdir, İsrail qoşunları Livan razilərini tərk etməsi və "Mavi xətt" - təhlükəsizlik zonası yaradılmışdır. Livan və Suriya əbaa fermasının İsrail nəzarətində qalması ilə bağlı qeyd olunan s. bölgəsinin etiraz etsələr, BMT Təhlükəsizlik Şurası qərarını qəbul etməlidir. 2005-ci ilin may ayında S. İ. H. r. Misir və İordaniyanın İsrail ilə separatçı sülh müqaviləsi bağlamasına baxmayaraq, Livanın İsrail ilə sülh müqaviləsi imzalayan son r. b. dövləti olacağını bəyan etmişdir.

Ölkədə mövcud olan xristian qüvvələr konfessional (din üzərində qurulmuş) sistemin təsaslarının qorunması üçün çalışır və yalnız bəzi xırda islahatlara tərtibdir. Xristian hərb. siyasi təkilatlarının aparıcısı – "Livan qüvvələri"dir. Ş. n. maronit burjuaziyasının, həmçinin, xristian burjuaziyasının qüvvələrini təksədirən "K. taib" (Falanqa) partiyası da ənənəvi nüfuz malikidir. Livanda müsəlman radikal qrupları m. da fəaliyyət göstərir. Onlardan ən nüfuzlusu r. t. mayüllü iştirakçı olan Hizbullahdır.

Qanunverici orqan – Proporsional ümumxalq s. svermə yolu ilə 4 il müddətində seçilən 128 deputatdan ibarət birpalatalı Milli M. clis. 07 iyun 2009-cu il tarixində keçirilmiş son seçkilərin nəticəsində S. İ. H. r. nin bəçılıq etdiyi Q. rb. yönümlü koalisiya 128 yerdən 71-ni əldə etmişdir.

Hökumət bəçısı – Bə. nazir S. İ. H. r. i. Bə. nazir və müavinləri Prezident tərtib etməsi Milli M. clis ilə m. sl. h. tl. m. vasitəsilə tərtib olunur. Nazirlər Kabinetinin digər üzvləri Bə. nazir tərtib etməsi, Prezident və Milli M. clis ilə m. sl. h. tl. m. vasitəsilə tərtib olunur.

Livan Parlament Respublikasıdır. Ali qanunverici orqan dini icmalardan olan nümayəndələrin 4 il müddətində seçilməsi yolu ilə təkil edilən birpalatalı Parlamentdir. Craedici hakimiyyət Bə. nazir r. hb. rliyi ilə Nazirlər Kabinetin m. nsubdur. Xristian və müsəlman icmaları liderlərinin 1943-cü ildə bə. ladı ı Milli Pakta ş. n. ölkənin Prezidenti yalnız xristian maronit, Bə. nazir - sünni müsəlman, Parlamentin s. dri i müsəlman, onun müavini is. pravoslav olmalıdır.

S. İ. H. r. i. 2009-cu ilin noyabr ayında Livan hökumətini formala dırmı və Bə. nazir və zifəsinə tərtib olunmuşdur. O, Suriya hərb. kontingentinin Livan razilərindən çıxarılmasına qarşı ç. xı. etmiş və sonda buna nail olmuşdur. S. İ. H. r. i. sabiq Bə. nazir, atası Rafiq İ. H. r. nin 2005-ci ildə q. t. l. n. sonra dondurulmuş Livan-Suriya laq. l. rinin inki afında yeni s. hif. açaraq, Livanın Bas naziri kimi iki dəfə Suriyaya (dekabr 2009, may 2010) s. f. r. etmişdir. Hakimiyyət g. ldiyi vaxtdan ötən qısa müddət r. z. S. İ. H. r. i. bir sıra r. b. ölkələrin (S. udiyyət r. b. istanı, Q. t. r, Misir, İordaniya, Küveyt), o. cümlədən Fransa, AB, Türkiyə və Rusiyaya s. f. r. l. r. h. yata keçirmişdir. S. İ. H. r. i. nin bəçılıq etdiyi Hökumət tərtibində 2 ermənini m. n. li nazir vardır:

1. Dövlət naziri Jin Ogasapyan
2. Ş. naye naziri Abraham Dedeyan

Siyasi partiyalar

“Müstəqil” (Gələcək) hərəkatı
“Livan Müstəqil Sosialist Partiyası”
“Azad Milli Hərəkatı”
“Amal” - “Hezbollah”
Livan Kommunist Partiyası (LKP)

2. İqtisadiyyat

Ölkənin iqtisadiyyatının sənaye və kənd təsərrüfatı sektorları inkişaf etməmiş, lakin ticarət, turizm və bank sahələrində Livan yüksək nailiyyətli rol oynamışdır. İqtisadiyyatın əsas sahələrində xarici kapital geniş yer tutur. Milli gəlirin təxminən 15%-i sənayenin payına düşür. Stehsalın böyük bir hissəsinə nəqliyyat sahələrində olan tekstil, yeyinti, tikinti materialları və neft emalı sahələri təkil edir.

Ölkənin milli gəlirinin 10%-i kənd təsərrüfatına aiddir. Əsas rzaq məhsulları xaricdən idxal edilir. Azərbaycan ilə Livan arasında idxal 37.3 min AB dolları, ixrac isə 17589.9 min AB dolları təkil edir (2009-cu il).

Xarici ticarət iqtisadiyyatın çox mühüm sahələrindən biridir.

İqtisadi göstəricilər:

Ümumi Daxili Məhsul: 40.44 mlrd AB dolları (2007-ci il)

Ümumi Daxili Məhsulun artım tempi: 3.6 % (2007-ci il)

Adambaşına Ümumi Daxili Məhsul: 10.300 AB dolları (2007-ci il)

Sektorlara görə Ümumi Daxili Məhsul

Kənd təsərrüfatı: 5.2% (2007)

Sənaye: 19.5% (2007)

Xidmətlər: 75,4% (2007)

Çi qüvvəsi: 1,5 mln. nəfər (2005-ci il görə)

İnvestisiyalar: Ümumi Daxili Məhsulun 22% (2007)

Büdcə: Gəlirlər – 6.178 mlrd. AB dolları (2007), Xərclər – 8.35 mlrd. AB dolları (2007)

Ümumi borc: ÜDM-nin 186.6% (2007)

İnflyasiya dərəcəsi: 4,2% (2007)

Xracı: 4.077 (2007) mlrd. AB dolları

Xrac malları: zəruri mallar, qeyri-üzvi kimyəvi maddələr, tekstil, qarıyaq istehlak malları, tütün, meyvə-tərəvəz, kağız.

Xrac tərkibləri: Suriya.25,2%, BƏƏ 11.8%, Sudiyyə rəhbərliyi 5.6% (2007)

İdxalın həcmi: 11.93 mlrd. AB dolları (2007-ci il)

İdxal malları: neft məhsulları, rzaq məhsulları, tibbi ləvazimat, məişət avadanlığı, tütün, tekstil, kağız, qarıyaq istehlak malları

dxal t r fda ları: Suriya 12.1%, taliya 8.5%, Fransa 8.3%, AB 7%, Çin 5.9%, Almaniya 5.3%, S udiyy r bistanı 4.8 (2007)

Xarici valyuta v qızıl ehtiyatları: \$31.6 mlrd. (2007)

Pul vahidi (kodu): Livan lir si (funt)

Yerli valyuta kursu: 1 AB dolları = 1,507.5 funt (2007), 1,507.5 funt (2006), 1,507.5 funt (2005), 1,507.5 funt (2004), 1,507.5 funt (2003)

Source: World Bank

| Foreign trade indicators | 2003 | 2004 | 2005 | 2006 | 2007 |
|------------------------------------|-------|-------|--------|--------|--------|
| Imports of goods (millions USD) | 6,528 | 8,502 | 9,239 | 9,345 | 11,926 |
| Exports of goods (millions USD) | 1,733 | 2,050 | 2,652 | 3,207 | 4,077 |
| Imports of services (millions USD) | 6,488 | 8,230 | 7,895 | 8,734 | 9,986 |
| Exports of services (millions USD) | 9,462 | 9,704 | 10,858 | 11,565 | 12,527 |

3. kit r fli münasib t l r

Ümummilli Lideri Heyd r liyev **1972-ci ild** Livanda s f rd olmu dur.

1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müst qilliyi Livan Respublikası t r find n tanınmıdır.

1992-ci ilin 18 sentyabr tarixind iki ölk arasında diplomatik laq l rin yaradılması haqqında Protokol imzalanmıdır.

1996-cı ild n etibar n Livan BMT-d Azərbaycanın ir li sürdüyü düz li v lav l r bit r f mövqe nümayi etdirmi dir.

1997-ci ilin martında Azərbaycan Respublikası Milli M clisin s dri M. l sg rov KT-nin slamabadda keçiril n növb d nk nar Zirv Toplantısı ç rçiv sind Livanın Ba naziri Rafiq l-H riri il görü keçirmi dir. Görü snasında R. l-H riri Londonda çıxan " l-H yat" q zetinin 1996-cı ilin 14 mart tarixli sayında Livan Xarici l r naziri F.

Buveys istinad n d rc edilmi , Az rbaycan Respublikasına qar ı q r zli xarakter da ıyan yazını tam t kzib etmi , ölk sinin KT-nin Erm nistanın Az rbaycana qar ı t cavüzü il ba lı q bul etdiyi bütün q rarları birm nalı kild d st kl diyini bildirmi dir. Ba nazir R. l-H riri Az rbaycanda mövcud siyasi v iqtisadi v ziyy tl , h mçinin Az rbaycanın Qafqaz regionundakı mövqeyi il yaxından tanı olmaq üçün az rbaycanlı diplomat .V kilovu ölk sin xsi qonaq kimi d v t etmi dir.

1997-ci il 31 mart tarixind Livanın Ba naziri Rafiq l-H ririnin d v ti il Az rbaycan Respublikasının Misird ki s firi . V kilov Livanda s f rd olmu dur. R. l-H riri Az rbaycan s firini q bul etmi dir. Görü d Erm nistanın Az rbaycana qar ı t cavüzü, h min t cavüzün a ır n tic l ri müzakir edilmi dir. Ba nazir Rusiyaya gözl nil n s f rind n sonra Az rbaycana s f r ed c yini bildirmi dir. Dünyanın n varlı adamlarından sayılan Rafiq l-H riri Az rbaycanın böyük t bii ehtiyatları – neft, qaz, neft m hsulları v neftin n qli il laq dar m s l l rl d maraqlanmıdır. S f r ç rçiv sind Beyrutda v erm ni diasporunun sas hiss sinin ya adı ı Tripoli q zasında kütl vi informasiya vasit l ri v ictimaiyy tin nümay nd l ri il çoxsaylı görü l r keçirmi , Az rbaycana qar ı erm ni t cavüzü bar d i tirakçılara traflı m lumat verilmi dir.

1997-ci il 19-20 noyabr tarixl rind Az rbaycan Respublikasının Prezidenti Heyd r liyevin xüsusi tap ır ı il Xarici l r naziri H.H s nov Livanda r smi s f rd olmu dur. S f r ç rçiv sind H.H s nov Livanın Xarici l r naziri N bih B rri il görü müdür. N.B rri Livanın Az rbaycanın razi bütövlüyünü v müst qilliyini tam kild d st kl diyini, ölk sinin qar ılıqlı maraq do uran bütün sah l rd Az rbaycanla m kda lıq etm y hazır oldu unu bildirmi dir.

H.H s nov Livanın Prezidenti lyas H ravi t r find n q bul edilmi , Az rbaycan Respublikası Prezidentinin xsi m ktubunu Livan Prezidentin t qdim etmi dir. Livan Prezidenti Az rbaycan Prezidentin öz t kkürünü v salamlarını bildir r k onu Livana r smi s f r d v t etmi dir.

H.H s nov Livanın Ba naziri Rafiq l-H riri, Livan Parlamentinin S dri, Livan Hökum tinin bir sıra m sul xsl ri v kütl vi informasiya vasit l rinin nümay nd l ri il görü l r keçirmi dir. Görü l rd regional v beyn l xalq probleml r, Erm nistanın Az rbaycana qar ı yön lmi i alçılıq siyas tinin a ır n tic l ri, Yaxın r q problemi v qar ılıqlı maraq do uran bir sıra siyasi-iqtisadi m s l l r müzakir olunmu dur.

1997-ci ilin 26 dekabr tarixind Az rbaycan Respublikası Prezidentinin S r ncamı il Az rbaycanın Misir r b Respublikasındakı s firi .V kilov, eyni zamanda, Az rbaycan Respublikasının Livandakı s firi t yin edilmi dir.

1998-ci ilin 3 yanvar tarixind Az rbaycan Respublikası Prezidentinin S r ncamı il Livan Respublikası Xarici l r Nazirinin mü aviri N.Q ssub Az rbaycan Respublikasının Livanda f xri konsulu t yin edilmi dir.

1998-ci ilin 9-11 dekabr tarixl rind KT üzv dövl tl rin Tehranda keçirilmi VIII Zirv Toplantısı zamanı Az rbaycan Respublikasının Prezidenti Heyd r liyev Livan Respublikasının Prezidenti lyas H ravi v Livanın Ba naziri Rafiq l-H riri il görü müdür. Görü zamanı Az rbaycan Respublikasının dünyanın bütün dövl tl ri il

beynlxalq hüquq normalarına uyun, dostluq və qarılıqlı hörmətə əsaslanan münasibtlərin yaradılması zmində olduunu bildirən Prezident Heydər Əliyev beynlxalq təkilatlar, xüsusilə də KT çərçivəsində ölkələrimiz arasında mövcud mədəni razılıq hissi ilə qeyd etmiş, Azərbaycanın qarşı Ermənistan Respublikasının təvəzülü ilə bəliqlənən və qənamlərin qəbul edilməsində Livan tərəfinin birmənalı dəstəyini yüksək qiymətləndirərək, Azərbaycan-Livan iqtisadi əlaqələrinin genişlənməsi üçün böyük imkanlar olmasını vurulamıdır.

Yaxın ərq regionunda vəziyyəti diqqətlə izlədiyini, orada gedən proseslərin bəzən Qafqazda cəryan edən hadisələr müyyənləşir etdiyini qeyd edən Prezident Heydər Əliyev həmin regionda vəziyyətin gərginləşməsi ilə bəliqlənən narahatlığını, 1990-cı ildə Madriddə başlanmış, Yaxın ərqdə sülh prosesinin mühüm istiqamətlərindən olan, 1996-cı ildən yarım qalmış sərəil-Suriya-Livan danışıqlarının bərpə edilməsinin zərurətini vurulamı və BMT Təhlükəsizlik Şurasının 19 mart 1978-ci ildə Livana dair qəbul etdiyi 425 saylı qənaməsinin tezliklə, məli olaraq həyata keçirilməsinə ümid etdiyini bildirmişdir.

Görünməz zamanı hər iki tərəfi maraqlandıran məsələlərin toxunulması və iki ölkə arasındakı münasibtlərin gələcək inkişaf perspektivlərində müzakirə edilmişdir.

1998-ci ilin 11-12 fevral tarixlərində Livan Respublikasının Baş naziri Rafiq İsmail Hiri Ümummilli Lider Heydər Əliyevin dəvəti ilə AR-ə rəsmi səfər etmişdir. Səfər çərçivəsində R. İsmail Hiri Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilmiş və iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə 4 sənəd imzalanmışdır.

2004-cü ilin 29 oktyabr tarixində BMT-nin Baş Assambleyasında Azərbaycanın təbbüsü ilə 59-cu sessiyanın gündəliyinə "Azərbaycanın iştirak olunması razılığında vəziyyəti" barədə tələv bəndinin salınmasına dair sərəm lər Livan bitirəf mövqə nümayiş etdirmiş və bu da öz növbəsində Azərbaycan tərəfinin ciddi narahatlığına səbəb olmuşdur. Azərbaycanla dair bəli mövqə Livanın daxili ictimai-siyasi həyatında ermən icmasının böyük nüfuzu və həmin vaxt Livanın prezidenti Emil Ləhudun anası və həyat yoldaşının ermən mənəli olması ilə izah olunur.

2007-ci il 12-13 aprel tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri E.M. Məmmədov Livan Respublikasında rəsmi səfər olmuşdur. Səfər çərçivəsində E.M. Məmmədov Livan Prezidenti Emil Ləhud, Baş nazir Fuad Sinyora, Xarici İşlər naziri Fauzi Sallux, Parlamentin sədrinə Nəbiyyəri, Parlamentin üzvü Valid Cumbulat və sabiq Prezident Əmin Jmeyl ilə görüşlər keçirmişdir.

2008-ci ilin 14 mart tarixində BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təqdim etdiyi "İştirak olunması Azərbaycan razılığında vəziyyəti dair" Qənamə layihəsi ilə əlaqədar keçirilmiş sərəm d Livan iştirak etməmişdir.

2008-ci ilin 27 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AR-ın Suriya İrəb Respublikasındakı səfiri M.M. Əliyev iqamətgahı Dəməqləh rində olmaqla AR-ın Livan Respublikasında fəvq lədvəsləhiyyətlisəfiri təyin olunmuşdur.

2009-cu ilin 24 sentyabr tarixində Nyu-Yorkda səfəri çərçivəsində nazir E.M. Məmmədov Livanın Xarici İşlər naziri Fauzi Sallux ilə görüşmüşdür. Görüşdə iki

ölkə arasında maddəlik, əlaqələrin inkişaf etdirilməsi, Yaxın Şərqlə Cənubi Qafqazdakı vəziyyətin birgə maraqlı şərtlərdə müxtəlif mövzular müzakirə olunmuşdur. E.M. Məmmədov Ermənistan-Azərbaycan Dəliq Qarabağ münəqişinin nizamlanması ilə bəli Azərbaycanın mövqeyi bərdə livanlı hmkarına məlumət verməli və bu münəqişə lledilmədən regionda sülhün və təhlükəsizliyin təmin edilməsinin mümkünsüzlüyünü bildirmişdir.

2009-cu ilin 30 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Livan Respublikasında (Beyrut şəhərində) sərəfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalamışdır.

2010-cu ilin 26-27 aprel tarixlərində AR-ın Suriya Şəri b Respublikasında, eyni zamanda Livandakı sərəfirli M. Əliyev Livan Respublikasının Dövlət naziri Ədnan Ə-Qassar, Energetika naziri Cəbran Bəsil, Gənclər və idman naziri Əli Abdullah və Mədəniyyət naziri Səlim Vardi ilə, **28 aprel tarixində** Livanın Bəli naziri Səadəddin Ə-Həri il görüşlər keçirmişdir.

2010-cu il 18 - 22 noyabr tarixlərində Livan Respublikasının Gənclər və idman naziri Əli Hüseyn Əndullahın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və idman naziri Əzad Rəhimovun dəvətində Azərbaycanla sərəfirli hətə yata keçirilməsi və sərəfir zamanı Livan nümayəndə heyətinin bəli çışısı AR Bəli naziri Artur Rəsizadə tərəfindən qəbul edilmiş, Təhsil naziri Misir Mərdanovla görüşmüşdür.

4. Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Livan Respublikası arasında imzalanmış Sazişlərin siyahısı

1. Azərbaycan Respublikası Hökuməti və Livan Respublikası Hökuməti arasında investisiyaların təvii və qorunması haqqında Saziş. Bakı, 11 fevral 1998-ci il. **Azərbaycan Respublikasının 565-IQ sayılı, 4 dekabr 1998-ci il tarixli Qanunu ilə təsdiqlənmişdir.**
2. Azərbaycan Respublikası Hökuməti və Livan Respublikası Hökuməti arasında hava əlaqələri haqqında Saziş. Bakı, 11 fevral 1998-ci il. **8 may 1999-cu il tarixində qüvvəyə minmişdir.**
3. Azərbaycan Respublikası Hökuməti və Livan Respublikası Hökuməti arasında gömrük məsələlərinə dair qarılıqlı yardım haqqında Saziş. Bakı, 11 fevral 1998-ci il. **1 may 1999-cu il tarixində qüvvəyə minmişdir.**
4. Azərbaycan Respublikası Hökuməti və Livan Respublikası Hökuməti arasında ticarət – iqtisadi maddəlik haqqında Saziş. Bakı, 11 fevral 1998-ci il. **8 may 1999-cu il tarixində qüvvəyə minmişdir.**

5. T rcümeysi-hallar

Prezidenti Mi el Süleyman

1948-ci il, 21 noyabr Livanın Amçit h rind anadan olmu dur.

1967 –ci ild Livan Silahlı Qüvv l rind h rbi xidm t ba lamıdır.

1988-ci ild Livan H rbi Akademiyasının m zunu (eyni zamanda, Livan Universitetinin Siyas t v nzibati Elml r üzr bakalavr diplomu var)

1990 -1991-ci ill r – C b l Lubn n bölg sind k fiyyat öb sinin r hb ri.

1991-1993 –cü ill r – Livan Ordusu Q rargahının Ba katibi.

1993-1996 – cı ill r – 11-ci piyada briqadasının komandiri.

1996-1998-ci ill r – 6-cı piyada briqadasının komandiri (Livanın c nubu B qa bölg si)

1998-ci il – Livan Silahlı Qüvv l rinin Ba Komandanı seçilmi dir.

2008-ci il 25 may – Livan Respublikasının Prezidenti seçilmi dir.

Evlidir. 3 övladı var. r b (ana dili), ngilis, Fransız dill rini s rb st bilir.

Xarici l r Naziri li Hüseyin l- ami

1945-ci il, 21 aprel Beyrut h rind anadan olmu dur

Pedoloji f aliyy ti:

Hüquq v Siyasi Elml r fakült sinin 1-ci ranq professoru - Livan Universiteti
idar etm v nki af Milli nstitutunun professoru – Livan

Livan Ordusu Q rargah r isl ri Kollecinin professoru

Hüquq, siyasi elml r v idar etm fakült sinin magistratura öb sinin Diplomatiya v
Ümumi idar etm f nni üzr mühazir çisi

1996 – Ordu komandiri medalı il t ltif edilmi dir

1996-cı ild n Livanda Ali T hsil Qurumlarının t sisi üçün lisenziyala dırma üzr
texniki komissiyanın üzvü

1997-ci ild n Livan Universitetind t hsil qurumlarının i l rinin öyr nilm si üzr
ixtisasla dırılmı komissiyanın üzvü

2003 – Livan Universitetinin özünüqiym tl ndirm komissiyasının üzvü

2004-cü ild n Hüquq, siyasi elml r v idar etm fakült sind proqramların v
metodikanın inki afı üzr M rk zi Komit nin üzvü –Livan Universiteti

Elmi d r c l ri:

1970 – Livan Universiteti Siyasi elml r v idar etm üzr bakalavr - Beyrut

1972 – Grenoble Universiteti Siyasi elml r v idar etm üzr magistr - Fransa

1974 – Grenoble Universiteti Siyasi elml r v idar etm üzr doktor - Fransa

Evlidir. r b (ana dili), ingilis v fransız dill rini s rb st bilir.